

**Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin
2016-cı ilin yekunları üzrə görülmüş işlər barədə ətraflı**

H E S A B A T I

2016-cı hesabat ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadiyyat və idarəçilik sahələrində islahatların aparılması ilə bağlı fərman və sərəncamlarından, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasından, “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”ndan, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”ndan, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndən, icrası Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilən 5 qanundan (“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunlar) və digər müvafiq sənədlərdən irəli gələn aidiyyəti vəzifələrin yerinə yetirilməsi üzrə müvafiq tədbirlər görülmüş, müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqlarının təminatı, o cümlədən rəqəmli mühitdə qorunması sahəsində qanunvericilik və idarəçilik sistemlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, əhaliyə göstərilən dövlət xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətlərində fəaliyyət davam etdirilmişdir.

Bununla bağlı 2016-cı hesabat ilində Müəllif Hüquqları Agentliyinin fəaliyyət sahəsi ilə bağlı aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirilmişdir:

1. Qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsi, o cümlədən struktur islahatları ilə əlaqədar görülmüş işlər. Agentliyin Əsasnaməsində nəzərdə tutulan 70-dən çox funksiya çərçivəsində əsas hədəflərdən olan müəllif-hüquq sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmiş, ilk növbədə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına prioritet sahələrdən biri kimi daxil edilmiş əqli mülkiyyət sahəsi üzrə müəllif-hüquq məsələləri və qeyri-maddi irsin qorunmasına dair 8 tədbirin həyata keçirilməsi istiqamətində konkret addımlar atılmışdır. Həmin tədbirlərin reallaşdırılması üçün Agentlik tərəfindən ümumilikdə 3 qanun, 1 strategiya, 1 konsepsiya, 2 dövlət proqramı, 1 tədbirlər planı və Nazirlər Kabinetinin 8 qərar layihəsinin ilkin layihələri hazırlanmışdır. Həmin layihələrin hazırlanması prosesində aidiyyəti dövlət qurumları, həmçinin müvafiq qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr aparılmış, bir sıra qanunvericilik aktlarının layihələri müzakirə olunmuş, əqli mülkiyyət sahəsində hüquqi maarifləndirmə məqsədi ilə müxtəlif formatlı tədbirlər, o cümlədən seminar və simpoziumlar keçirilmişdir.

Ölkəmizdə aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2016-cı il tarixli 633s nömrəli Sərəncamı ilə əlaqədar, Agentlikdə publik hüquqi şəxslər barədə dünya təcrübəsi öyrənilmiş, təhlil edilmiş, müqayisələr aparılmış və araşdırmaların nəticəsi olaraq **“Publik hüquqi şəxslər haqqında qeydlər (kontinental Avropa və postsovet məkanının bir sıra ölkələrinin təcrübəsi)”** adlı kitabça buraxılmışdır. Həmin Sərəncamın icrası ilə bağlı “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi“nin layihəsi, həmçinin publik hüquqi

şəxslərin hüquqi təminatı ilə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə aşağıdakı sənəd layihələri hazırlanaraq razılaşdırılmaq üçün Ədliyyə Nazirliyinə və Nazirlər Kabinetinə təqdim edilmişdir:

- "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi" publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini həyata keçirən barədə təklif;

- "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi" publik hüquqi şəxsin Nizamnaməsi'nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi;

- "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun layihəsi (folklor nümunələri və ənənəvi biliklərin qorunması ilə bağlı əvvəl hazırlanmış və təqdim edilmiş "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanun layihəsində nəzərdə tutulan təkliflər də bu layihəyə daxil edilmişdir);

- "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun layihəsi;

- "Məlumat toplularının hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun layihəsi;

- "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun layihəsi;

- "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Konstitusiya Qanununun layihəsi;

- "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun layihəsi;

- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun layihəsi;

- "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun layihəsi.

Bununla yanaşı, kreativlik və biliklərə əsaslanan iqtisadiyyatın inkişafını müəyyən edən müəlliflik hüququ və əlaqəli hüquqların rolu nəzərə alınmaqla "Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ sənayenin) iqtisadiyyatda payının hesablanması və əqli mülkiyyət aktivlərinin qiymətləndirilməsi Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi hazırlanmış və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilmişdir.

Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn və zəngin mədəni irsimizin qorunub saxlanmasına xidmət edən "Azərbaycan folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin) hüquqi qorunması və qeydiyyatı Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərar layihəsi hazırlanmış və hazırda aidiyyəti orqanlarla razılaşdırılma mərhələsindədir.

Konsepsiyanın "Mədəni irsin qorunması və səmərəli idarə edilməsi" adlı 10-cu bölməsində nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi və müvafiq institusional potensialın gücləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər çərçivəsində folklor nümunələri və ənənəvi biliklərin qorunması ilə bağlı "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi

barədə” Qanun layihəsi hazırlanaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir.

Qanunvericilik bazasının təkmilləşdirilməsi çərçivəsində hazırlanmış və müvafiq qaydada Nazirlər Kabinetinə təqdim edilmiş “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli 38 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi hazırda müvafiq dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir.

Ümumiyyətlə, hesabat ilində İnkişaf Konsepsiyası çərçivəsində “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu”na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmiş, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında ”Nazirlər Kabinetinin Qərar layihəsi (“Elm, ədəbiyyat və incəsənət əsərlərinin sifariş əsasında yaradılmasına və əsərlərin nəşrinə görə müəllif qonorarının və əsərlərin nəşrə hazırlanması ilə əlaqədar işlərə görə haqqın minimum miqdarı” adlı 11 nömrəli Əlavə) və “Əsərlərin dövlət varidatı elan edilməsi haqqında” hazırlanaraq təqdim edilmiş, “Əsərlərin dövlət varidatı elan edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi isə hazırda aidiyyəti orqanlarla razılaşdırılma mərhələsindədir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan tədbirlər çərçivəsində Agentlik tərəfindən hazırlanmış və təsdiq edilmiş “Müəlliflik hüququ və digər oxşar əqli mülkiyyət sahəsi üzrə Uzunmüddətli Milli Strategiya” layihəsi İnkişaf Konsepsiyasının icrası üzrə Milli Fəaliyyət Qrupuna təqdim olunmuşdur. Milli Strategiyanın hazırlanmasının əsas məqsədi Azərbaycanda müəllif hüquqları və əlaqəli hüquqlar sahəsinin inkişaf perspektivlərini müəyyənləşdirmək və sahə üzrə dövlət siyasətinin tələblərini aydın şəkildə təsvir edərək həyata keçirilməsini asanlaşdırmaq, İnkişaf Konsepsiyasından irəli gələn işlərin ardıcılığını təmin etməklə onların zəruri icra mexanizmlərini formalaşdırmaq, hədəf və məqsədlərə nail olmaq üçün layihə və tədbirlər kompleksini hazırlamaq və realizə etməkdən ibarətdir.

Milli Strategiya müəllif hüquqları və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsində, xüsusilə sistemin qarşıdakı illərdə daha sürətli inkişafı ilə bağlı əsas vəzifələrin və strateji məqsədlərin yerinə yetirilməsində mühüm alət kimi xidmət edəcəkdir. O cümlədən, bu sənədin nəzərdə tutduğu məqsədlərə nail olma müvafiq sahədə innovasiyaların stimullaşdırılmasına, qorunmasına, onların potensialının inkişaf etməsinə dəstək olacaqdır.

Hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə verilmiş əmrə uyğun olaraq, fəaliyyət sahələri üzrə hazırlanmış layihələrin birləşdirilməsi və əqli mülkiyyət sahəsi üzrə Uzunmüddətli Milli Strategiyanın hazırlanması üzrə işlər davam etdirilir.

Bununla yanaşı, hesabat ilində Azərbaycan Respublikasının **24** hökumətlərarası, nazirlik və komitələrin müxtəlif ölkələrin aidiyyəti qurumları ilə bağlanması nəzərdə tutulan **5**, MDB üzrə isə **5** müqavilə, saziş və sənəd layihələrinə əqli mülkiyyət hüquqları hissəsi üzrə rəy və təkliflər verilmişdir.

Həmçinin Avropa İttifaqı Komissiyası ilə birgə reallaşdırılması nəzərdə tutulan Tvinninq layihəsi hazırlanmışdır. Layihə müəlliflik hüququ və əlaqəli hüquqların


qorunması və pıratçılığa qarşı mübarizənin səmərəliliyinin artırılması sahələrində Agentliyin institusional potensialının gücləndirilməsi çərçivəsində milli rəqəmsal aqreqatorun yaradılması və nəzarət markalarının tətbiqinin təmin olunması məqsədilə müvafiq hüquqi bazanın təkmilləşdirilməsini və tətbiqi mexanizmlərinin yaradılmasını ehtiva edir.

2. Əsərlərin və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatı. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2017-ci il 1 yanvar tarixinədək Agentlikdə **10887** əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən son vaxtlar “Elektron xidmət” bölməsi vasitəsi ilə 79 müəllifin 146 əsəri qeydiyyatdan keçirilmişdir.

Hesabat ili ərzində **342** müəllifin **543** əsəri qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında **554** Şəhadətnamə verilmişdir, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə müəlliflərin 60 müraciəti əsasında 49 əsər qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında 49 şəhadətnamə verilmişdir. Bununla yanaşı, hesabat ilində 3 müqavilə qeydiyyatdan keçirilmişdir. Əsərlərin və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatına görə Dövlət büdcəsinə **3065** manat vəsait ödənilmişdir.

1996-2017-ci illərdə qeydiyyatdan keçirilmiş əsərlərin ümumi sayı (faizlə)

(on-line qeydiyyat daxil olmaqla)



Musiqili – 30 %
 Ədəbi, o cümlədən kompüter proqramı – 25, 42 %
 Elmi və tədris – 21,41 %
 Dizayn və dekorativ – 8 %
 Toplular – 3,5 %
 Multimedia əsərləri – 0, 78%
 Fonoqramlar və yayım təşkilatlarının verilişləri - 0, 38 %
 Məlumat bazaları – 0,11%
 Audiovizual – 4, 56 %
 Qalanları – 5, 5 %

2016-cı ildə müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinin təmin edilməsi nəticəsində istifadəçi təşkilatlar tərəfindən Agentliyin bank hesabına 94107 manat müəllif qonorarı köçürülmüş, müəlliflərə köçürmə yolu ilə 49905 manat müəllif qonorarı ödənilmiş, büdcəyə vergilər şəklində 14000 manat vəsait köçürülmüşdür.

3. Əqli mülkiyyət və iqtisadi inkişafı bağlı dövlət başçısı cənab İlham Əliyevin iqtisadiyyat sahəsində islahatların aparılmasına dair fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrası. Son illər dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, dayanıqlı inkişafı təmin edən ölkəmiz hazırda dövlət başçısı cənab İlham Əliyevin ötən ilin əvvəllərində elan etdiyi iqtisadi islahatlar mərhələsini uğurla keçir. Cənab Prezidentin neftdən asılılığı azaltmağa, ixracı stimullaşdırmağa, idxaldan asılılığı zəiflətməyə və ümumilikdə qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edən sərəncam və fərmanları bu sahədə əsaslı dönüşə zəmin yaradıb. Azərbaycanın yeni iqtisadi siyasətinin mühüm qolu – innovativ inkişafa qədəm qoyulmasıdır. Bu isə yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi, elmtutumlu sahənin genişlənməsi deməkdir. Dövlət başçısının təşəbbüsü əsasında “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracı ilə bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracı əlaqəli tədqiqat-inkişaf proqramı və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydaları üzərində işlər aparılır. Bu sıraya digər sistemli tədbirlər də daxil olmalıdır, o cümlədən investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, biznesə aid inzibati prosedurların sadələşdirilməsi, səmərəli fəaliyyət göstərən dövlət dəstəyi, vergi və gömrük güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi və s. çox mühüm islahatlardır.

Bununla bağlı iqtisadi sahədə dövlət başçısının bəyan etdiyi islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda Müəllif Hüquqları Agentliyinin fəaliyyət sahəsi ilə bağlı 3, o cümlədən Tədbirlər Planının 5.2.2-ci (Yüksək texnologiyalar sahəsində patent alınması və elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və həyata keçirilməsi üçün tədbirlərin görülməsi), 5.2.3-cü (Global rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sisteminin yaradılması) və 5.2.8-ci (Yüksək texnologiya məhsulları bazarının inkişaf etdirilməsinə dair təkliflərin hazırlanması və həyata keçirilməsi üçün tədbirlər görülməsi) bəndlərində tədbirlər nəzərdə tutulmuşdur.

Bununla əlaqədar bir sıra tədbirlər görülmüş, o cümlədən kreativ iqtisadiyyat, əqli mülkiyyətin iqtisadi inkişafda rolu, elmi tədqiqat nəticələrinin praktiki tətbiqi universitetlərdə və elmi-tədqiqat müəssisələrində özünəməxsus əqli mülkiyyət siyasətinin müəyyən edilməsini və s. məsələlərin vacibliyi nəzərə alınmaqla, Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində Müəllif Hüquqları Agentliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və ÜƏMT-nin birgə eməkdaşlığı ilə **“Universitetlərdə, elmi-tədqiqat və təcürbi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti”** mövzusunda beynəlxalq seminar (14-15 noyabr 2016-cı il) keçirilmişdir.

Bu tədbirdə **“Ümumdünya Əqli Mülkiyyət Təşkilatının universitetlər üçün əqli mülkiyyət siyasəti modeli”**nin ölkəmizin universitet və elmi-tədqiqat institutlarının fəaliyyətinə uyğunlaşdırılması üzrə geniş müzakirələr aparılmış və bunun nəticəsi olaraq **“Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli Layihə”** hazırlanmışdır. Layihə ölkəmizdə əqli fəaliyyətin stimullaşdırılması, universitetlər və elmi-tədqiqat müəssisələri tərəfindən

yaradılan yaradıcılıq nəticələrinin praktiki istifadəsi ilə bağlı məsələlərin tənzimlənməsi məqsədlərinə xidmət edir. Bu layihə ÜƏMT tərəfindən dəstəklənir və onun reallaşdırılmasına ÜƏMT-nin maliyyə dəstəyi göstərəcəyi nəzərdə tutulur. Hazırda layihənin həyata keçirilməsi üzrə məsələlərlə bağlı ÜƏMT və Təhsil Nazirliyi ilə müvafiq məsləhətləşmələr aparılır.

Bu çərçivədə Müəllif Hüquqları Agentliyi tərəfindən “Azərbaycan Respublikasının universitetlərində əqli mülkiyyətin və elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsində Müəllif Hüquqları Agentliyinin rolu (İnnovasiyalı inkişaf və universitetlərdə (elmi müəssisələrdə) texnologiyaların kommersionlaşması yolları)” adlı kitabça hazırlanmış, “Əqli mülkiyyət iqtisadi kateqoriya kimi və onun iqtisadi inkişafda rolu” və “Azərbaycan universitetlərində və elmi tədqiqat müəssisələrində əqli mülkiyyət sahəsində siyasət haqqında” (Azərbaycan, ingilis və rus dillərində) adlı kitabçalar təkrar nəşr edilmiş, “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının universitetlər üçün əqli mülkiyyət siyasəti modeli” və “Universitet və elmi-tədqiqat idarələri üçün əqli mülkiyyət sahəsində siyasət haqqında nümunəvi Əsasnamə” Azərbaycan dilinə tərcümə olunaraq universitetlərə və elmi tədqiqat müəssisələrinə paylanmışdır.

Müəllif Hüquqları Agentliyinin dəstəyi, ÜƏMT-nin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilmiş **“Universitet və tədqiqat institutlarında əqli mülkiyyət siyasətləri”** mövzusunda subregional seminar (21-22 iyun 2016-cı il) da bu istiqamətdə aparılan işlərin tərkib hissəsi olmuşdur.

Bu cür tədbirlərin əsas məqsədi universitetlərin, elmi-tədqiqat institutlarının elm və mühəndislik nəticələrinin yeni iqtisadi şəraitdə dövlət başçısının bəyan etdiyi islahatların həyata keçirilməsi, prosesinə uyğunlaşdırmaq və yeni çağırışlar çərçivəsində əqli mülkiyyətin əhəmiyyətli dəstək rolunu vurğulamaqdır.

Qeyd olunan tədbirlərdə Nazirlər Kabinetinin, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının, bir sıra nazirlik, komitə və digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, Milli Elmlər Akademiyasının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ali təhsil və elmi-tədqiqat müəssisələrinin rəhbərləri, alimlər, mütəxəssislər, ÜƏMT-nin və İspaniya, İsrail, Türkiyə və s. ölkələrin nümayəndələri iştirak etmişlər.

Bu tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin neftdən asılılığı azaltmağa, ixracı stimullaşdırmağa, idxaldan asılılığı zəiflətməyə və ümumilikdə qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edən yeni iqtisadi siyasəti, o cümlədən ötən ilin əvvəllərində elan etdiyi iqtisadi islahatlar mərhələsinin uğurlu nəticələri barədə məlumat verilmiş, elmi-texniki tərəqqiyə və iqtisadi inkişafa əqli mülkiyyətin böyük təsiri, eyni zamanda əqli mülkiyyət və müəlliflik hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, təcrübə mübadiləsi edilmişdir.

Tədbirlər Planında nəzərdə tutulan tədbirlər çərçivəsində “Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi”ndə global rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sistemi DRM (Digital Right Management) yaradılmış, elektron bazanın formalaşdırılması məqsədi ilə indiyə kimi 1900-dən çox, o cümlədən 584 mətn əsəri, 655 audio material, 225 video material, 114 foto, 411 müəllif və digər hüquq sahibi haqqında məlumat rəqəmsallaşdırılıb və elektron bazaya yerləşdirilmişdir. Materialların bazaya yüklənməsi işi hal-hazırda da davam etdirilir. Sistemin 2018-ci ilin ilk 6 ayı ərzində sınaq tətbiqi, sonradan isə tam olaraq istifadəçilərin ixtiyarına verilməsi nəzərdə tutulur.

Tədbirlər Planında göstərilən digər istiqamət üzrə yüksək texnologiya məhsulları bazarının inkişaf etdirilməsinə dəstək verilməsi məqsədi ilə aidiyyəti təşkilatların

əməkdaşları, xüsusilə ali təhsil müəssisələrinin professor, müəllim, laborant və tələbə heyəti üçün təlimlərin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar ən müasir texnologiyalarla, eyni zamanda distant təhsili həyata keçirmək üçün proqram təminatı ilə təchiz olunmuş Təlim Mərkəzi tam gücü ilə fəaliyyət göstərir. Mərkəzdə təlimlərin həyata keçirilməsi üçün 200-dən çox nəzəri, onlarla elektron təlim materialları vardır. Hazırda təlim materiallarının elektronlaşdırılması istiqamətində işlər davam etdirilir və universitetlərlə səmərəli əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılır.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2016-cı il 15 noyabr tarixli 0083 əmri ilə yaradılmış Əlaqələndirmə Şurasının cari ilin 23 noyabr tarixində keçirilmiş ilk iclasında Agentliyin nümayəndəsi iştirak etmiş və Sərəncamın icrası ilə bağlı Agentlik tərəfindən görülmüş işlər barədə ətraflı məlumat vermişdir.

Bununla yanaşı, **Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında”** 2016-cı il 06 dekabr tarixli 1138 nömrəli Fərmanından irəli gələn aidiyyəti vəzifələrin icrasını təmin etmək məqsədi ilə müvafiq tədbirlər müəyyən edilmişdir. Bu çərçivədə görülməli işlər dairəsinə il ərzində **“Made in Azerbaijan”** brendinin təşviqi ilə bağlı konfransların, seminarların və dəyirmi masaların keçirilməsi; Loqoların dizaynlarının müəlliflik hüququnun obyektinə kimi qeydiyyatı ilə bağlı televiziya, radio və digər kütləvi informasiya vasitələrində təbliğatın aparılması; Loqoların dizaynlarının müəlliflik hüququnun obyektinə kimi qeydiyyatdan keçirilməsi barədə broşurların və kitabçaların buraxılması daxildir.

Hesabat dövründə ÜƏMT-nin, Kornell Universitetinin (ABŞ) konsorsiumu və INSEAD biznes məktəbinin (Fransa) araşdırmaları əsasında hazırlanmış “Global innovasiya indeksi” (**Qİİ, Global Innovation Index**) üzrə məruzə Agentlikdə təhlil edilmiş, elmi dəlillər əsasında Azərbaycana münasibətdə yol verilmiş təhriflər göstərilmiş və bununla bağlı Müəllif Hüquqları Agentliyinin etirazını əks etdirən əsaslandırılmış Arayış Xarici İşlər Nazirliyinə göndərilmişdir.

Bununla yanaşı, Dünya İqtisadi Forumunun hər il tərtib etdiyi Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı da təhlil edilmişdir. Bu Hesabatda əsasən, Azərbaycan 2015-2016-cı illərə görə Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında tutduğu yerlə müqayisədə 3 pillə irəliləyərək, 2016-2017-ci illərə görə olan Hesabatda 138 dövlət arasında 4.55 balla 37-ci yeri tutmuşdur. Azərbaycan əqli mülkiyyət hüquqlarının qorunması göstəricisinə görə 71-ci yeri tutaraq, MDB üzrə ilk üçlüyə daxil olmuş, Cənubi Qafqaz ölkələri arasında lider dövlət olmuşdur. İnnovasiyalara görə isə Azərbaycan 44-cü yeri tutaraq, bu göstərici üzrə MDB-də 1-ci yeri tutmuşdur.


Kreativ sənaye və milli iqtisadiyyatın inkişafı. İqtisadi islahatların aparılması yeni innovativ siyasətinin tətbiq olunmasını tələb edir ki, bu da son nəticədə İKT-nin sürətli inkişafı üçün münbit zəmin yaradır. Bununla əlaqədar Müəllif Hüquqları Agentliyi və ÜƏMT-nin birgə təşkilatçılığı ilə **“Kreativ sənayelərdən faydalanaq: Kreativlik və milli inkişaf”** mövzusunda beynəlxalq seminarın (17 mart 2016-cı il) keçirilməsinin də əsas məqsədi iqtisadi islahatlara xidmət göstərilməsi olmuşdur.

Bununla yanaşı, hesabat ilində Müəllif Hüquqları Agentliyi tərəfindən “ÜDM-də müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ iqtisadiyyatın) rolunun artırılması sahəsində 2017–2020-ci illər üçün Dövlət Proqramı”nın hazırlanması üzrə iş davam etdirilmiş, “Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın iqtisadiyyatda payının hesablanması və əqli mülkiyyət aktivlərinin qiymətləndirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərar layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış və hazırda təsdiq olunma mərhələsindədir.

Bu sahədə maarifləndirmə işinin davamı olaraq, Azərbaycan və ingilis dillərində “Kreativ iqtisadiyyat və Azərbaycan iqtisadiyyatının inkişafı” adlı kitab hazırlanmış və bu mövzuda keçirilən tədbirlər zamanı iştirakçılara və maraqlı şəxslərə paylanmış, həmçinin kreativ iqtisadiyyatın inkişaf dinamikasını göstərən çoxillik statistik məlumat bazası yaradılmışdır.


Ümumiyyətlə, son illər aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilən tədbirlərin nəticəsi olaraq, ölkəmizin Ümumi Daxili Məhsulunda (ÜDM) sonuncu il istisna olmaqla, müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin payı davamlı olaraq artmışdır. Agentliyin hesablamalarına görə, kreativ sənaye sahələrinin istehsal həcmi 2003-cü ildə olan 220,5 mln. manatdan 2016-cı ilin 1 yanvarına olan vəziyyətə görə 2815,6 mln. manat səviyyəsinə çatmışdır. Bu da ölkənin ÜDM-ində kreativ sənayenin payının 5,1% olması deməkdir. Göstərilən illər ərzində müəlliflik hüququnun əsas istehsal sahələrinin ümumi həcmi 153,3 mln. manatdan 1595,6 mln. manata qədər, yəni 10,4 dəfə artmışdır.

Müəlliflik hüququna əsaslanan industriyanın istehsal həcmi (mln. manat)



Beləliklə, 2003-2015-ci illər ərzində ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan sənayenin xüsusi çəkisi 3.1%-dən 5.1%-ə yüksəlmişdir ki, bu da 60%-dən çox artım deməkdir.

Azərbaycanın müəlliflik hüququna əsaslanan industriyasının və əsas müəlliflik hüququnun (əsas sahələr) ÜDM-də payı



Qeyd: 2016-cı il 1 yanvara olan vəziyyətə görə

Ölkənin davamlı inkişafını təmin edən “Azərbaycan modeli” müəlliflik hüququna əsaslanan kreativ iqtisadiyyatın artım tempinin katalizatoru rolunu

oynamışdır. Nəticədə müəlliflik hüququna əsaslanan kreativ iqtisadiyyatın ölkənin ÜDM-dəki payı artmış və dünyanın inkişaf etmiş və intensiv inkişafda olan ölkələrinin orta səviyyəsinə çatmışdır.

4. Hüquqların təminatı və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması.

Hesabat ilində müəllif hüquqlarının təminatı və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması məsələləri diqqət mərkəzində saxlanılmış, ölkəmizdə plagiat qarşı mübarizənin gücləndirilməsi və piratçılığın səviyyəsinin azaldılması istiqamətində müvafiq dövlət qurumları ilə əlaqəli tədbirlər həyata keçirilmişdir.

Hesabat ilində hüquqların təminatı və piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq, nəzarət markalarının tətbiqinə başlanılmış, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonogram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırmaq üçün nəşriyyatların müraciəti əsasında ilkin olaraq 18400 ədəd nəzarət markası verilmişdir.

2016-cı ilin sonlarında 20-dən çox ali təhsil müəssisəsi 2017-ci ildən başlayaraq çap məhsullarına nəzarət markalarının verilməsi üçün Agentliyə müraciət etmişlər. Həmin təşkilatların səlahiyyətli nümayəndələri ilə görüşlər keçirilmiş, nəzarət markalarının tətbiqi ilə əlaqədar izahatlar verilmiş və onların elektron poçt ünvanlarına qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlər göndərilmişdir. Eyni zamanda yaxın vaxtlarda CD və DVD sahəsində də nəzarət markalarının tətbiqinə başlanılması nəzərdə tutulur.


Tarix boyu mədəniyyətin problemi hesab olunan plagiatçılığın müasir dövrdə daha da aktuallaşaraq sosial bəlaya çevrildiyini nəzərə alaraq, il ərzində bu məsələ diqqət mərkəzində saxlanmış, müəlliflərin müraciətləri əsasında plagiat faktları üzrə 5 ekspert rəyi hazırlanmışdır.

Plagiat qarşı mübarizə tədbirləri çərçivəsində 2016-cı ilin aprel ayında Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə **“Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları”** mövzusunda “Dəyirmi masa” keçirilmişdir. Müəllif Hüquqları Agentliyinin nümayəndəsi “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda təqdimatla çıxış edərək, plagiat və onun qarşısının alınması yollarına həsr olunan tədbirin əhəmiyyətini qeyd etmiş və gələcəyə baxışın kreativ və innovasiyalı cəmiyyətlə əlaqələndirilməsi üçün plagiatçılıqla mübarizənin gücləndirilməsinin dünya təcrübəsi nəzərə alınmaqla antiplagiat informasiya axtarış sisteminin yaradılmasının zəruriliyini vurğulamışdır.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi təhsil sistemində plagiatın qarşısının alınmasının əsas məqsədlərdən olduğunu, hazırda Azərbaycanda plagiatın qarşısının alınması üçün beynəlxalq təcrübənin araşdırıldığını və mühüm işlərin həyata keçirildiyini vurğulayaraq, bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyini və belə bir tədbirin keçirilməsinin plagiat qarşı mübarizəyə töhfə verəcəyini qeyd etdi.

Bununla yanaşı, il ərzində əqli mülkiyyət məhsulları bazarının monitorinqi davam etdirilmiş, müxtəlif formalı maarifləndirmə tədbirləri keçirilmişdir.


Görülən tədbirlər nəticəsində 2005-ci ilə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində **61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 75%-ə** düşmüşdür.



Qeyd. BSA-nın 2016-cı il Hesabatında program təminatı sahəsində piratçılığın səviyyəsi 84% göstərilmişdir.

Agentliyin 960 nömrəli “Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” il ərzində müəlliflərin və digər hüquq sahiblərinin istifadəsində olmuş, onların qaldırdıqları problemlərə operativ reaksiya verilmiş və həlli istiqamətində Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülmüşdür.

Hesabat dövründə müəlliflərin və digər hüquq sahiblərinin müəllif-hüquq məsələləri üzrə **1450-dən artıq** müraciət və sorğusuna baxılmış və qaldırdıqları məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində kömək göstərilmiş, müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 30 məhkəmə iclasında iştirak edilmiş, dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı **15** ekspert rəyi hazırlanmışdır.




Hesabat ilində hüquqi maarifləndirilmə məqsədi ilə Agentliyin təşkilatçılığı və iştirakı ilə 8 beynəlxalq və milli tədbir keçirilmiş, KİV-lərdə 100-dən çox informasiya, maarifləndirici və təbliğat xarakterli material dərc olunmuş, TV və radio kanallarında

çoxsaylı veriliş və süjetlər göstərilmiş, Agentliyin təşkil etdiyi tədbirlərdə ölkəmizi, digər dünya dövlətlərini və beynəlxalq təşkilatları təmsil edən peşəkar mütəxəssislər, alimlər, beynəlxalq ekspertlər, tarixçilər və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən 75-ə yaxın prezentasiya edilmişdir. Agentliyin nümayəndələri həmçinin müxtəlif beynəlxalq tədbirlərdə 10-dan artıq prezentasiya və çıxış etmişlər.

Maarifləndirmə tədbirləri çərçivəsində maarifləndirici materialların nəşri və əhali arasında paylanması istiqamətində fəaliyyət davam etdirilmiş, hesabat ilində 6 kitab, 20-dən çox broşura və kitabça, o cümlədən “Universitet və elmi-tədqiqat idarələrində əqli mülkiyyət sahəsində siyasət haqqında nümunəvi əsasnamə”, “Azərbaycanın universitetlərində və elmi-tədqiqat müəssisələrində əqli mülkiyyət sahəsindəki siyasət haqqında”, “Azərbaycan Respublikasının universitetlərində əqli mülkiyyətin və elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsində Müəllif Hüquqları Agentliyinin rolu (İnnovasiyalı inkişaf və universitetlərdə (elmi müəssisələrdə) texnologiyaların kommersiyalaşması yolları)” və s. kitabçalar buraxılmış, çoxsaylı maarifləndirici materiallar, o cümlədən müəllif-hüquq sahəsi üzrə 7 beynəlxalq konvensiya, müqavilə və sazişlər, qanunlar, digər normativ hüquqi aktlar çap edilmiş, keçirilən tədbirlərdə təbliğat vasitəsi kimi paylanmışdır. Ümumilikdə 2016-cı ildə Agentlikdə 13 adda kitab və kitabçalar, 50 adda prezentasiya (kitabça şəklində) çap edilmiş və yayılmışdır.

Həmçinin elektron və çap variantında “Müəlliflik hüququ və əlaqəli hüquqlar” və “Rəqəmsal iqtisadiyyatda əqli mülkiyyət” adlı iki dərs vəsaiti, həmçinin “Əqli Mülkiyyət Hüquqlarının Təminatı”, “Müəlliflik hüququ” və “Müəlliflik hüququnun tarixi” adlı multimedia dərs vəsaitləri təkrar buraxılmış, keçirilən tədbirlərdə Agentliyin nəşrlərindən ibarət xüsusi sərgi hazırlanmışdır.



Ənənəvi olaraq “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” və “Beynəlxalq Əqli Mülkiyyət Günü” ölkəmizdə təntənəli şəkildə qeyd olunmuşdur. Bu çərçivədə xüsusi Tədbirlər planı təsdiq edilmiş, ÜƏMT-nin Baş direktoru Frensis Qarrinin və YUNESKO-nun Baş direktoru İrina Bokovanın bu əlamətdar günlər münasibətlə ənənəvi müraciətləri Azərbaycan dilinə tərcümə olunmuş və yayılmış, bu çərçivədə silsilə tədbirlər təşkil edilmişdir. Əvvəlki illərdən fərqli olaraq, builki tədbirlərin

coğrafiyası genişlənmiş və respublikamızın bir sıra şəhər və rayonlarını əhatə etmişdir.

Müəllif Hüquqları Agentliyi öz fəaliyyətində qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirmiş, müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birliklərin, o cümlədən “Azərbaycan Müəllifləri” İctimai Birliyinin və “Kinorejissorlar Gildiyası” İctimai Birliyinin nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirilmiş, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması və qaldırdıqları məsələlərin həlli istiqamətində Agentliyin səlahiyyətləri çərçivəsində tədbirlər görülmüş, eyni zamanda qeyri-hökumət təşkilatlarının keçirdikləri müxtəlif formatlı tədbirlərdə iştirak edilmiş, Açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətlərində qeyri-hökumət təşkilatlarının, o cümlədən “Şəffaflıq Azərbaycan” Qeyri Hökumət Təşkilatı və “İqtisadi Tədqiqatlar Mərkəzi”nin birgə keçirdiyi tədbirlərdə iştirak edilmiş, layihə və təşəbbüslərinə dəstək nümayiş etdirilmişdir.

5. Multikultural siyasət və erməni plagiatçılığına qarşı mübarizə. “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı” çərçivəsində bir sıra tədbirlər həyata keçirilmiş, həmçinin xalqımızın folklor nümunələrinin və ənənəvi biliklərinin hüquqi qorunması, xüsusən erməniçilik tərəfindən mədəni irsimizin mənimsənilməsi və saxtalaşdırılması cəhdlərinin qarşısının alınması və belə əməllərin ifşa edilməsi istiqamətində fəaliyyət davam etdirilmişdir. Bu çərçivədə 2 konfrans və 1 dəyirmi masa keçirilmiş, digər müxtəlif formatlı tədbirlər təşkil olunmuşdur.

2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq, Müəllif Hüquqları Agentliyinin təşkilatçılığı ilə keçirilmiş **“Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları”** mövzusunda konfransda da Agentliyin nümayəndəsinin çıxışında 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi xüsusi vurğulanmış, müasir multikultural cəmiyyətin formalaşmasına yönəldilən və Azərbaycan dövlətinin başçısının iradəsinə əsaslanan siyasi qərarların, Azərbaycan xalqının əsrlər boyu qaynaqlanan tolerantlıq ənənəsinin hazırda “multikulturalizmə alternativ yoxdur” fikrini formalaşdırdığı qeyd edilmişdir. Eyni zamanda Ermənistanın “mədəni hüquqlar modelinə” toxunularaq, başqalarının mədəni müxtəlifliyini inkar edən, onların mədəni hüquqlarını, insan haqlarını tanımayan və belə hüquqlara aqressiv yanaşan bu monoetnik dövlətdə yeganə olan öz etnosunun hüquqlarını absurd dərəcədə şişirdən erməniçilik siyasəti barədə danışılmışdır.

“Multikulturalizm ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı çərçivəsində Agentliyin təşkilatçılığı, dəstəyi və iştirakı ilə keçirilən və bir çox ölkələrdən gələn alimlərin qatıldığı **“Alban Apostol kilsəsinin keçmişi və bu günü”** mövzusunda beynəlxalq konfransda, o cümlədən Agentliyin nümayəndəsi tərəfindən edilən çıxışlarda Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə danışılmış, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə tolerantlığın yüksək səviyyədə təmin olunduğu göstərilmiş, azsaylı xalqlara, eləcə də İslam və digər dinlərə etiqad edənlərə yaradılan şərait barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, yaradılan şərait nəticəsində ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulub, dinlərarası ünsiyyət təmin edilib, Azərbaycan tolerant ölkə kimi bütün dünyada bir nümunəyə çevrilib.

Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin **“Multikulturalizm ili”** ilə bağlı keçirilmiş növbəti iclasında Müəllif Hüquqları Agentliyinin nümayəndəsi çıxış edərək, ölkəmizdə aparılan multikultural siyasətin əqli mülkiyyət hüquqlarının

qorunmasına böyük kömək göstərdiyini vurğulayaraq, Ermənistanın ərazilərimizə olan iddialarının əsaslandırılması üçün yaratdığı “xüsusi tolerantlıq modeli”nin və Azərbaycan xalqının maddi və qeyri-maddi mədəni irsinə qarşı təcavüzkar siyasətinin əsil mahiyyətini açıb göstərmişdir.

Həmçinin “Terror multikulturalizmə qarşı” layihə çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu və Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə keçirilmiş **“Erməni terroru və Azərbaycan multikulturalizmi”** mövzusunda I Beynəlxalq Dəyirmi masada Agentliyin nümayəndəsi ermənilərin ərazilərimizə, maddi və qeyri-maddi mədəniyyət nümunələrimizə iddialarını ifşa edən prezentasiya və məruzələrlə çıxış etmiş, onların əməllərinə qarşı görülən işlər barədə məlumat vermişdir.

Bununla yanaşı, erməni oğurluqlarına qarşı görülən mübarizə tədbirləri davam etdirilmiş, ötən il Rusiyanın müxtəlif kütləvi informasiya vasitələrində Azərbaycanın qədim xalq rəqsi “Uzundərə”nin erməni rəqs nümunəsi kimi təqdim edilməsi ilə bağlı əsaslandırılmış arayış hazırlanmış və KİV-lər vasitəsi ilə yayılmışdır.

Bu çərçivədə erməni saxtakarlıqlarını ifşa edən “Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, “Об азербайджанской модели мультикультурализма (на основе данных об идентичности)” “Заметки о мультикультурализме”, “Армянский геноцид” или армянский террор?”, “Моральный террор: против нематериального и материального культурного наследия”, və s. kitabçalar hazırlanıb çap edilmiş, həmçinin “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Öz-özünü təkzib edən “erməniçiliyin müəllif hüququ”, “Erməni müəlliflərinin kitablarındakı uydurmalara “müəlliflik hüququ” kitabçaları, “Erməni yadelli nağılları” kitabı və “Gəldim, gördüm..., mənimsədim” kitabçası Azərbaycan, rus, ingilis və fransız dillərində, “Fövqəladə hallar və əqli mülkiyyət hüquqları ilə qorunan mədəni dəyərlər” (Azərbaycan və ingilis dillərində) təkrar nəşr edilərək il ərzində keçirilən tədbirlərdə xarici qonaqlara, nümayəndələrə və tədbir iştirakçılarna paylanmışdır.

6. İKT və Elektron xidmətlər. Müasir dövrdə İKT obyektlərinin elektron ticarətdə fəal iştirakı nəzərə alınmaqla, eyni zamanda “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn İT-İP birləşməsi və elektron xidmətlərin təşkili ilə bağlı aidiyyəti vəzifələrin icrasını təmin etmək məqsədi ilə hesabat dövründə “Qlobal rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sistemi DRM (Digital Right Management) yaradılmışdır.

Hazırda elektron bazanın formalaşdırılması işi həyata keçirilir. Belə ki, indiyə kimi 1900-dən çox, c cümlədən 584 mətn əsəri, 655 audio material, 225 video material, 114 foto, 411 müəllif və digər hüquq sahibi haqqında məlumat rəqəmsallaşdırılıb və elektron bazaya yerləşdirilmişdir. Materialların bazaya yüklənməsi işi hal-hazırda da davam etdirilir. Sistemin 2018-ci ilin ilk 6 ayı ərzində sınaq tətbiqi, sonradan isə tam olaraq istifadəçilərin ixtiyarına verilməsi nəzərdə tutulur.

Bununla yanaşı, “Mədəniyyətin rəqəmsallaşması və rəqəmli copyright dayanıqlı inkişafda” adlı kitabça nəşr edilmiş, əqli mülkiyyət sahəsində mütəxəssislərin hazırlanması, həmçinin mövcud kadr potensialının gücləndirilməsi məqsədi ilə Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində yaradılmış “Distant təhsil və videokonfrans” sistemi, həmçinin interaktiv Smart-klass təlim-tədris

Mərkəzi fəaliyyətdədir. Mərkəzdə təlimlərin həyata keçirilməsi üçün 200-dən çox nəzəri, onlarla elektron təlim materialları hazırlanmışdır. Həmin materialların elektronlaşdırılması istiqamətində işlər davam etdirilir. Hazırda universitetlərin rəhbərləri ilə işin səmərəli qurulması istiqamətində müzakirələr aparılır. Bu sahədə fəaliyyəti daha da genişləndirmək, o cümlədən ÜƏMT Akademiyası ilə ikitərəfli əməkdaşlığı gücləndirmək məqsədi ilə Müəllif Hüquqları Agentliyi ilə ÜƏMT arasında müvafiq müqavilə bağlanması üçün ÜƏMT rəhbərliyi ilə danışıqlar aparılır.

Hesabat ilində Müəllif Hüquqları Agentliyinin www.copaq.gov.az saytı Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin veb hosting tənzimləmələrinə uyğun olaraq, PHP 5.6.5, MySQL 5.6.22 versiyasına uyğunlaşdırılmış və təhlükəsizlik boşluqları aradan qaldırılaraq, XDMX-nın serverinə köçürülmüşdür.

Bununla yanaşı, Sayt vasitəsilə göstərilən 5 elektron xidmətin göstərilməsi prosedurları daha da təkmilləşdirilmiş, eyni zamanda "Elektron hökumət" Portalına inteqrasiya tam başa çatdırılmış və bununla Agentlik tərəfindən elektron xidmətlərin həyata keçirilməsi zamanı digər dövlət orqanlarında mövcud olan müvafiq elektron informasiya ehtiyatlarından istifadə imkanları yaradılmışdır. Qeyd olunan işlərin həyata keçirilməsində ASAN xidməti ilə əməkdaşlıq edilmiş, Müəllif Hüquqları Agentliyi tərəfindən göstərilən elektron xidmətlərin səviyyəsi ASAN xidməti tərəfindən yaxşı qiymətləndirilmişdir.

Cari ildə elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, "Elektron hökumət" Portalına inteqrasiyanın tam başa çatdırılması və Müəllif Hüquqları Agentliyi tərəfindən elektron xidmətlərin göstərilməsi zamanı digər dövlət orqanlarında mövcud olan müvafiq elektron informasiya ehtiyatlarından istifadə edilməsi imkanlarının yaradılması ilə əlaqədar, Agentliyin elektron xidmətlər göstərilməsi üçün tələb etdiyi sənədlərdən "**Hüquqi şəxsin dövlət reyestrindən çıxarış**" və "**Vərəsəlik haqqında şəhadətnamə**" azaldılmışdır.

Hazırda müəllif-hüquq obyektlərinin (audiovizual əsər, fonogram, kompüter programı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılan nəzarət markalarının alınması üçün elektron sifarişin verilməsi üzrə yeni elektron xidmətin yaradılması üzərində iş aparılır.

7. Beynəlxalq əməkdaşlıq. Hesabat ilində Azərbaycan Respublikasının əqli mülkiyyət sahəsində beynəlxalq müqavilələrdə iştirakından irəli gələn aidiyyəti öhdəliklərin yerinə yetirilməsi istiqamətində fəaliyyət davam etdirilmiş, ölkəmiz ÜƏMT-nin rəhbər orqanlarında, o cümlədən onun Koordinasiya Komitəsində, Proqram və Büdcə Komitəsində, ÜƏMT-nin Müəllif Hüququna dair Müqaviləsinin Assambleyasının vitse-prezidenti vəzifəsində təmsil olunmuşdur.

Cari ildə Azərbaycanın əqli mülkiyyət sahəsi üçün daha bir əlamətdar hadisə olmuş, yaradıcılıq fəaliyyətini stimullaşdırmaq üçün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən məktəb şagirdləri kateqoriyası üzrə keçirilən yaradıcılıq müsabiqəsində Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə ölkəmizin nümayəndəsi - Bakı Avropa Liseyinin 7-ci sinif şagirdi Hüseyn Hacıyev də iştirak etmiş və ilk dəfə olaraq, ÜƏMT-nin Mükafatlar Proqramının məktəb şagirdləri kateqoriyası üzrə qalibi hesab edilmişdir. Qalibə ÜƏMT-nin Qızıl medalı, xatirə hədiyyəsi və ÜƏMT-nin Baş direktoru Dr. Frensis Qarri tərəfindən imzalanmış Sertifikat verilmişdir. 29 fevral 2016-cı il tarixdə Təhsil Nazirliyi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı keçirilən təltifetmə mərasimində Mükafat Hüseyn Hacıyevə təqdim olunmuşdur.

Hesabat ilində "Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun həyata keçirilməsi ilə bağlı 2014-2017-ci illər üzrə Fəaliyyət Planı" çərçivəsində

əməkdaşlıq davam etdirilmiş, birgə tədbirlər keçirilmiş, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv-dövlətlərinin Assambleyasının 2016-cı il 3-11 oktyabr tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş 56-cı toplantısı çərçivəsində Müəllif Hüquqları Agentliyinin nümayəndə heyətinin ÜƏMT-nin Baş direktoru cənab Frensis Qarri ilə keçirilmiş görüşündə Azərbaycanda innovasiyalara əsaslanan qeyri-neft sektorunun prioritet inkişafı və Azərbaycan brendlərinin təşviqi üçün şəraitin yaradılması barədə məlumat verilmiş, həmçinin Azərbaycanda rəqəmsal müəllif hüquqlarının idarə edilməsinin və piratçılığa qarşı mübarizənin nəticələrinə toxunulmuş, ÜƏMT ilə Azərbaycan arasında qarşılıqlı əlaqə haqqında Anlaşma Memorandumu çərçivəsində qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Cənab Qarri Azərbaycanda əqli mülkiyyətin təminatı sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, bundan sonra da bu sahədə aparılan işlərə ÜƏMT tərəfindən dəstək veriləcəyini xüsusi vurğulamışdır.

Bununla yanaşı, Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi ilə ÜƏMT Akademiyası arasında əməkdaşlığın genişləndirilməsi, xüsusən əqli mülkiyyət sahəsində kadrların hazırlanması və peşəkarlığının artırılması məqsədi ilə təlim kurslarının təşkili istiqamətində ÜƏMT rəsmiləri ilə işçi qaydada müzakirələr aparılmış, bu sahədə əməkdaşlığın əsas forma və üsulları barədə ölkəmizin Cenevrə şəhərindəki Daimi Nümayəndəliyinə məlumat verilmişdir.

Ötən il Agentliyin nümayəndələri ÜƏMT-nin Baş Assambleyasının iclaslarında, ÜƏMT-nin Əqli Mülkiyyət, Genetik Resurslar, Ənənəvi Biliklər və Folklor üzrə Hökumətlərarası Komitəsinin, İcra üzrə Məşvərət Komitəsinin, ÜƏMT çərçivəsində təmsil olduğumuz Regional qrupun iclaslarında, həmçinin Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesi çərçivəsində Cenevrədə keçirilmiş ikitərəfli danışıqlarda və İşçi Qrupun 13-cü iclasında və digər tədbirlərdə iştirak etmişlər.

Hesabat ilində Müəllif Hüquqları Agentliyinin təşkilatçılığı və dəstəyi ilə Bakıda 5 beynəlxalq konfrans, seminar və dəyirmi masa keçirilmişdir.

Bununla yanaşı, 24 hökumətlərarası, nazirlik və komitələrin müxtəlif ölkələrin aidiyyəti qurumları ilə bağlanması nəzərdə tutulan 5, MDB üzrə 5 müqavilə, saziş və 39 digər beynəlxalq sənəd layihələrinə əqli mülkiyyət sahəsi üzrə təklif və rəy hazırlanaraq müvafiq qaydada təqdim edilmişdir.

Hesabat ilində ÜƏMT-nin, Avropa İttifaqının, "Microsoft" şirkətinin nümayəndələri ilə Agentlikdə görüşlər keçirilmiş və müəllif-hüquq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

8. Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri. 2016-cı ildə Agentliyin saxlanması üçün dövlət büdcəsində 632383 manat vəsait nəzərdə tutulmuşdur. İllik smeta xərclərinə uyğun olaraq bu vəsaitin 420401 manatı əmək ödənişlərinə (o cümlədən, 329837 manat ştatda olan işçilərin əmək haqqının ödənilməsinə, 6315 manat ştatdankənar işçilərin əmək haqqının ödənilməsinə, 84249 manat sair pul ödənişlərinə), 92495 manat DSMF-na ayırmalara, 94686 manat vəsait Agentliyin saxlanması üçün digər maddələr üzrə xərclənmişdir. Cəmi faktiki xərc 607582 manat olmuşdur.

2016-cı ilin Dövlət büdcəsindən əqli mülkiyyət hüquqlarının qorunmasına və təmin edilməsinə dair ayrılmış 220155 manat vəsait nəzərdə tutulmuşdur. İllik smeta xərclərinə uyğun olaraq həmin vəsaitin 68715 manatı Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin işçilərinin əmək haqqının və əməyin ödənilməsi ilə bağlı sair pul ödənilməsinə, 14977 manat DSMF-na sərf olunmuşdur.

Hesabat ilində sair xərclər maddəsi üzrə: Azərbaycan ənənəvi musiqilərindən muğamlar, aşıq mahnıları, xalq mahnıları və rəqslərin rəqəmsal məlumat bazasının yaradılması 12000 manat, serverin və digər maşın və avadanlığın alınmasına,

saxlanmasına, təmirinə və xidmət edilməsinə, proqram təminatına 36340 manat, icarə haqqına 15938 manat, tədbirlərin təşkilinə manat, abunə haqlarına 2661 manat, suvenir düzəldilməsi üçün 2336 manat, dayanacaq haqqı 2438 manat, mebel alınması 4308 manat və. s xərclənmişdir. Cəmi faktiki xərc 206258 manat olmuşdur.

Bir çox spesifik mühasibat sənədlərinin yeni formaları elektron formada Milli Mühasibat Uçotu Standartlarına uyğun (öhdəlik sənədi, malların (iş və xidmətlərin) alış sənədi, kassa xərclərinin sifarişi, qonorar xərclərinin sifarişi, əmək haqqının hesablanması, əmək haqqının ödənişi cədvəli, əmək haqqının Visa elektron kart vasitəsi ilə verilməsi, qonorar ödənişi cədvəli, qonorarın Visa elektron kart vasitəsi ilə verilməsi, rüblük ümumi əməliyyatlar, dövriyyə balansı, kassa əməliyyatları, bank büdcə əməliyyatları, bank qonorar əməliyyatları) tətbiq edilmişdir.

Agentlik üzrə vergi hesabatlarının il ərzində Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 №-li qərarı ilə təsdiq edilmiş "Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi Qaydası"na uyğun olaraq elektron sənəd formasında təqdim olunması təmin edilir. Büdcə təşkilatları üçün Maliyyə və Mühasibatlıq hesabatları (BTMMH) avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi üzrə işlər görülür.

Müəllif Hüquqları Agentliyi üzrə elektron dövlət satınalmalarının tətbiqi tam təmin edilmiş, Müəllif Hüquqları Agentliyi üzrə 23 may 2016-cı il tarixli 52 nömrəli əmrlə satınalmalarla bağlı komissiya yaradılmışdır. 2016-cı il ərzində satınalmalara dair Müəllif Hüquqları Agentliyinə heç bir şikayət daxil olmamış, həmçinin dövlət satınalmaları üzrə korrupsiya halları aşkar edilməmişdir.

Müəllif Hüquqları Agentliyi tərəfindən növbəti il üçün satınalma planları barədə məlumatlar hazırlanaraq İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin İnternet sahifəsində yerləşdirilməsi üçün onlara göndərilmişdir.

Müəllif Hüquqları Agentliyinin Dövlət satınalma prosedurları nəticəsində bağlanan satınalma müqavilələrinin reyestri yaradılmış və həmin reyestr İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin İnternet sahifəsində Dövlət satınalma prosedurları nəticəsində bağlanan satınalma müqavilələrinin vahid Reyestrində yerləşdirilmişdir.

9. Kadrların peşəkarlığının artırılması, vətəndaşların qəbulu və kargüzarlığın təşkili.

1) **Kadrların peşəkarlığının artırılması.** Hesabat ilində Müəllif Hüquqları Agentliyində kadrlarla iş və dövlət qulluğuna qəbul "Dövlət qulluğu haqqında" Qanuna və onun tətbiqi ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların, həmçinin Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinə qəbulla bağlı prosedurlar Əmək Məcəlləsinin tələblərinə uyğun aparılmış, kadr resurslarının möhkəmləndirilməsi, mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətlərində ardıcıl tədbirlər həyata keçirilmişdir. Agentliyin əməkdaşları il ərzində müəlliflik hüququ və əlaqəli hüquqlar üzrə Azərbaycan qanunvericiliyinin öyrənilməsi üzrə keçirilən seminarlarda, təlim kurslarında və digər dövlət orqanları tərəfindən təşkil olunan dövlət qulluğunun aktual problemlərinə dair elmi-praktik konfrans və seminarlarda, həmçinin müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmişlər. Bununla yanaşı, 1 nəfər Ümumdünya Ticarət Təşkilatının onlayn təlim kursları çərçivəsində 3 istiqamət üzrə kursu, 2 nəfər ÜƏMT-nin onlayn kursunu və 2 nəfər isə Avropa İttifaqının "Kreativ Avropa" distant təlimlərində iştirak edərək müvafiq sertifikatlar almışlar.

Bununla yanaşı, "Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin aparatında çalışan dövlət qulluqçularının xidməti davranış qaydaları və prinsipləri" broşuru yenidən nəşr edilmiş və dövlət qulluqçularına paylanmış, həmçinin il ərzində

Agentlikdə “Dövlət qulluqçularının etik davranış qaydaları və prinsipləri”, “Dövlət qulluqçularının peşəkarlığı və fərdi məsuliyyətin artırılması” və “İnsanların hüquq, azadlıq və qanuni maraqlarına hörmət” mövzularında müzakirələr təşkil edilmişdir.

Hesabat dövründə Agentliyin Aparatına 6 nəfər, Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinə 2 nəfər işə qəbul edilmiş, Agentliyin Aparatından 5 nəfər, Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzindən isə 2 nəfər öz xahişi ilə işdən azad olunmuş, 10 nəfərə ixtisas dərəcəsi verilmişdir. Kadrlarla iş və işə qəbulla bağlı prosedurlar dövlət qulluğu sahəsini tənzimləyən normativ hüquqi aktların və Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq aparılmışdır.

Agentlik üzrə əmr layihələrinin hazırlanması, verilmiş əmrlərin təyinatı, aidiyyəti üzrə çatdırılması və onların icrasına nəzarət təmin edilmişdir. Həmçinin kadrlarla bağlı yenilənmiş məlumatların mütəmadi olaraq Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemində daxil edilməsi təmin edilmişdir.

2) Kargüzarlığın təşkili və vətəndaşların qəbulu. Hesabat dövründə kargüzarlıq işləri Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmışdır. Agentlik üzrə əmr layihələrinin hazırlanmasına, imzalanmış əmrlərin təyinatı və aidiyyəti üzrə çatdırılmasına və icrasına nəzarət təmin edilmişdir.

Hesabat dövründə Müəllif Hüquqları Agentliyinə 43 sənəd Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından, 1 sənəd Milli Məclisdən, 375 sənəd Nazirlər Kabinetindən, 5 sənəd Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilindən, 1 sənəd Xüsusi Mühafizə Xidmətindən, 5 sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından, 204 sənəd nazirlik və komitələrdən, 58 sənəd məhkəmələrdən, 3 sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Appelyasiya Şurasından, 5 sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən, 2 sənəd Hesablama Palatasından, 1 sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan, 81 sənəd hüquqi şəxslərdən, 101 sənəd fiziki şəxslərdən, 41 sənəd ictimai birliklərdən, 55 sənəd xarici ölkələrdən, 565 sənəd isə bilavasitə əsərlərin qeydiyyatı ilə bağlı sənəd (cəmi 1546 sənəd) daxil olmuşdur. Sənədlərin Agentlikdə hərəkəti, təşkilata daxil olduğu andan icra edildiyi və ya göndərildiyi anadək onların dövryyəsi və icrasına ciddi riayət olunmuşdur.

Müəllif Hüquqları Agentliyindən 19 sənəd Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, 1 sənəd Milli Məclisə, 56 sənəd Nazirlər Kabinetinə, 3 sənəd Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə, 6 sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya, 184 sənəd nazirlik və komitələrə, 4 sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, 1 sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Appelyasiya Şurasına, 1 sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna, 8 sənəd Hesablama Palatasına, 27 sənəd məhkəmələrə, 145 sənəd hüquqi şəxslərə, 79 sənəd fiziki şəxslərə, 22 sənəd ictimai birliklərə, 49 sənəd isə xarici ölkələrə (cəmi 605 sənəd) göndərilmişdir.

Vətəndaşların qəbulu və qəbulla əlaqədar kargüzarlığın aparılması üzrə iş “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə

mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun həyata keçirilmişdir.

Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən qəbul edilmiş vətəndaşların problemlərinin operativ şəkildə həll edilməsi üçün Agentliyin səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülmüşdür. Eyni zamanda 2017-ci il üçün vətəndaşların qəbulu qrafiki Agentlik sədrinin müvafiq əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə göndərilmişdir.

Hesabat dövründə vətəndaşlardan birbaşa Agentliyə 661 müraciət (onlardan 76-sı elektron qaydada), 4 müraciət isə aidiyyəti baxılmaq üçün digər təşkilatlardan daxil olmuşdur (cəmi 665). Belə ki, müraciətlərin 565-i müsbət, 3-ü qismən həll edilmiş, 79-na müvafiq izahat verilmiş, 14-ü əsassız sayılmış, 2-si baxılmaq üçün aidiyyəti təşkilata göndərilmiş, 2-si hal-hazırda icradadır.

Vətəndaşların müraciətlərinə baxılmasının nəticəsi barədə məlumat və bu sahədə görülən işlər haqqında qısa Arayış Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına göndərilmişdir.

Bununla yanaşı, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin qarşılaşdıqları aidiyyəti problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi üçün Müəllif Hüquqları Agentliyinin müvafiq əmri ilə Apelyasiya Şurası yaradılmış və digər aidiyyəti tədbirlər görülmüşdür. Bununla sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin hüquqpozmalarla bağlı aidiyyəti üzrə müraciət etmək imkanları yaradılmışdır.
